

Rəvan Sığorta ASC nin 2018-ci ilin birinci yarım illik hesabatı

1

Emitentin təşkilati-hüquqi forması:

Açıq Səhmdar Cəmiyyəti

Tam adı:

“Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti

Qısaldılmış adı:

“Rəvan Sığorta” ASC

Dövlət qeydiyyatının tarixi və nömrəsi:

Sığorta fəaliyyətinin həyata keçirilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş 000271 sayılı, 15 oktyabr 2009-cu il tarixli lisenziya

2

Emitentin hüquqi ünvanı və olduğu yer:

Bakı şəhəri, Fətəli xan Xoyski 40

3

Emitent fəaliyyət göstərdiyi müddətdə onun adında və təşkilati-hüquqi formasında dəyişikliklər haqqında məlumat:

3.1

“Rəvan Sığorta” ASC-nin ilkin qeydiyyatı “Duoble İnsurance Company” Sığorta Şirkəti QTSC kimi 16 mart 1998-ci il tarixində qeydiyata alınmışdır.

3.2

22 dekabr 2004-cü il tarixində adını dəyişərək “Star Alyans Sığorta Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti kimi fəaliyyətini davam etdirmiş. 15 avqust 2008-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən sığorta fəaliyyətinin həyata keçirilməsi üçün 042484 sayılı müddətsiz lisenziya verilmişdir.

3.3

“Star Alyans Sığorta Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti 21 avqust 2009-cu il tarixdə “Rəvan Sığorta”ASC-yə çevrilərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

4

Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş fialialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar:

Yoxdur

5

Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, yaxud cəmiyyətin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti:

Yoxdur

6

Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla idqisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya bir neçə törəmə təşkilatı olan qrupdur) adı:

Yoxdur

7

Emitentin məşqul olduğu fəaliyyət istiqamətləri:

Qeyri həyat sığortası.

8

Emitentin təklif etdiyi məhsullar və xidmətlər:

17 sayda

9

Emitentin işçilərinin sayı və onun rüblük dinamikası:

9.1 Hesabat dövrünün əvvəlinə 34 nəfər işçi heyəti olub.

9.2 Hesabat dövrünün sonuna 31 nəfər işçi heyəti var.

9.3 Hesabat dövrü ərzində 3 işçi işə qəbul olunmuşdur, 6 işçi öz xahişi ilə işdən azad olunmuşdur.

10

Emitentin idarə etmə orqanları haqqında məlumat: (direktorlar şurası, (müşahidə şurası, olduqda)), icra orqanı, audit komitəsi(olduqda), onların üzvlərinin adı, soy adı, atasının adı:

10.1

Direktorlar Şurası:

10.1.1

10.1.2 Nəşibov Famil Nofəl oğlu (üzvü)

10.1.3 Səfərov Fuad Cəmaləddin oğlu (üzvü)

10.2

İdarə Heyəti:

10.2.1 Aslanov Fərhad Faiq oğlu (sədr)

10.2.2 Əliyev Fuad Famil oğlu (sədr müavini)

10.2.3 Nuriyev Mail Nurəhməd oğlu (sədr müavini)

11

Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayrılıqda sayı:

3 (üç) hüquqi şəxs:

11.1 "Nurgün Grup" MMM

11.2 "Nurgün Motors" MMC

11.3 "NBC Bank" ASC

12

Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı, hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı:

"Nurgün Grup" MMM – VÖEN 1400235291, Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 36; – 49,1013 %, 4 370 047,20 (dörd milyon üç yüz yetmiş min qırx yeddi manat 20 qəpik) manat, 107109 səhm

"Nurgün Motors" MMC – VÖEN 1400278021; Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 36; – 42,3592 %, 3 770 001,60 (üç milyon yeddi yüz yetmiş min bir manat 60 qəpik) manat, 92402 səhm

"NBCBank" ASC - VÖEN 1700130681; Azərbaycan Respublikası, Bakı şəhəri, M.Nərimanov küçəsi 2045, - 8.5395 % - 760022,40 (yeddi yüz altmış min iyirmi iki manat , 40 qəpik) manat, 18628 səhm.

13

Emitentin nizamnamə kapitalında payı on faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı):

“Sabah” İKF – VÖEN 1500273261, Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103A; – 45%, 675027 (altı yüz yetmiş beş min iyirmi yeddi) manat, 1.35 pay, əmlak şəklində

14

Səhmdar Cəmiyyəti olan emitentin səhm sahiblərinin reyestri qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən aparıldığı halda reyestr saxlayıcı haqqında məlumat (adı, yerləşdiyi ünvan, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olduğu müddət) və ya reyestrin emitent tərəfindən aparıldığı barədə qeyd:

“Milli Depozit Mərkəzi” QSC (Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Bül-Bül prospekti 19. Lisenziya: reyestr saxlayıcı fəaliyyətin həyata keçirilməsi üçün 12 fevral 2010-cu il tarixdə 5 il müddətinə verilmiş 044824 sayılı lisenziya ; 13 fevral 2015-ci il tarixdə 5 il müddətinə verilmiş 149 sayılı lisenziya)

15

Emitentin səhmdarlarının (payçılarının) yığıncaqları haqqında məlumat:

15.1 “Rəvan Sığorta” ASC-də Səhmdarların Ümumi Yığıncağının keçirilməsi və qərarları.

15.2 01/18 sayılı, 04 yanvar tarixli protokolda qərara alınmışdır:

15.2.1 Direktorlar Şurasının sədri Abbasov Emin Telman oğlu 04.01.2018-ci il tarixindən ödənişsiz məzuniyyətə çıxması ilə bağlı ərizəsi qəbul edilsin.

15.2.2 Direktorlar Şurasının sədri vəzifəsini müvəqqəti olaraq Direktorlar Şurasının üzvü Nəsimov Famil Nofəl oğlu icra etsin.

15.3. 02/18 sayılı, 15 yanvar tarixli protokolda qərara alınmışdır:

15.3.1. “Rəvan Sığorta” Direktorlar Şurasının sədri Abbasov Emin Telman oğlu 15.01.2018-ci il tarixindən tutduğu vəzifədən azad edilsin;

15.3.2. “Rəvan Sığorta” Direktorlar Şurasının sədri vəzifəsinin icra edilməsi Nəsimov Famil Nofəl oğluna həvalə edilsin;

15.3.3. Qeyd olunan məsələlərlə bağlı Mliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verilsin;

15.3.4. Bu qərardan irəli gələn məsələlərin həlli İdarə Heyətinin sədri Aslanov Fərhad Faiq oğluna həvalə edilsin.

15.4. 03/18 sayılı, 22 fevral tarixli protokolda qərara alınmışdır:

15.4.1 “Rəvan Sığorta” ASC-nin strukturuna dəyişiklik edilsin;

15.4.2 “Rəvan Sığorta” ASC-nin “Maliyyə” Departamentinin müdiri-Baş mühasibi və İdarə Heyətinin üzvü Əliyev Fuad Famil oğlu İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilsin;

15.4.3 “Rəvan Sığorta” ASC-nin “Satış və Marketing” Departamentinin müdiri və İdarə Heyətinin üzvü Nuriyev Mail Nurəhməd oğlu İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilsin;

15.4.4 “Rəvan Sığorta” ASC-nin mühasibi Rəhimov İlkin Sərvər oğlu müvafiq attestasiyadan keçdikdən sonra “Maliyyə” Departamentinin müdiri-Baş mühasib vəzifəsinə təyin edilsin;

15.4.5 “Rəvan Sığorta” ASC-nin “Daxili Audit” Xidmətinin rəhbəri Babayev Rafael Murad oğlunun əmək haqqısı

15.4.6 “Hüquq və İnsan Resurslarının İdarəedilməsi” Departamenti ləğv edilərək “Məhkəməyə qədər və məhkəmə işləri” və “Məhkəmə qərarlarının icrası” Şöbələrindən ibarət “Hüquq” Departamenti və “İnsan Resurslarının İdarəedilməsi” Şöbəsi yaradılsın;

15.4.7 “Maliyyə” Departamentinin tərkibində “Mühasibatlıq” və “Xəzinədarlıq” Şöbələri yaradılsın;

15.4.8 “Satış və Marketing” Departamenti ləğv edilərək “Fərdi satış” və “Korporativ satış” Şöbələrindən ibarət “Satış” Departamenti və “Biznesin inkişafı və Marketing” Şöbəsi yaradılsın;

15.4.9 Ümumi Şöbə və Arxivizasiya ləğv edilərək, “Ümumi” Şöbə yaradılsın;

15.4.10 “Filial və nümayəndəliklərlə iş” Departamenti və “Aktuari” Xidməti yaradılsın;

15.4.11 “İnzibati və İdarəetmə” Departamenti ləğv edilsin;

15.4.12 “Rəvan Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavinləri arasında nəzarət bölgüsü aşağıdakı kimi müəyyən olunsun;

“Maliyyə” Departamenti (müvafiq olaraq “Xəzinədarlıq” və “Mühasibatlıq” Şöbələri), “Hüquq” Departamenti (müvafiq olaraq “Məhkəməyə qədər və məhkəmə işləri” və “Məhkəmə qərarlarının icrası” Şöbələri) və “İT” Şöbəsi- İdarə Heyəti sədrinin müavini Əliyev Fuad Famil oğlunun nəzarətinə verilsin,

“Satış” Departamenti (müvafiq olaraq “Fərdi satış” və “Korporativ satış” Şöbələri), “Filial və nümayəndəliklərlə iş” Departamenti və “Biznesin inkişafı və Marketing” Şöbəsi- İdarə Heyəti sədrinin müavini Nuriyev Mail Nurəhməd oğlunun nəzarətinə verilsin.

15.4.13 Protokolda qeyd olunanlara əsasən strukturdakı dəyişikliklər təsdiq edilsin;

15.4.14 Qeyd olunan məsələlərlə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verilsin;

15.4.15 Səhmdarların Ümumi Yığıncağının bu Qərarından irəli gələn məsələlərin həlli və rəsmiləşdirilməsi Cəmiyyətin İdarə Heyətinin sədri Aslanov Fərhad Faiq oğluna həvalə edilsin.

15.5. *04/18 sayılı, 29 may tarixli protokolda qərara alınmışdır:*

15.5.1 “Rəvan Sığorta” ASC-nin əməkdaşlarının əmək haqları Əlavə 1 də qeyd edilən məbləğdə artırılsın.

15.6. *05/18 sayılı, 29 iyun tarixli protokolda qərara alınmışdır:*

15.6.1 “Rəvan Sığorta” ASC-nin İdarə Heyətinin sədri dəyişdirilmədən saxlanılsın.

15.6.2 “Rəvan Sığorta” ASC-nin İdarə Heyətinin sədrinin səlahiyyəti növbəti 3 il müddətinə artırılsın.

16

İnvestisiya qiymətli kağızın növü və forması:

Adi sənədsiz adlı səhm

17

Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi:

Emitentin Nizamnaməsinə aşağıdakı tarixlərdə və formalarda dəyişiklik edilərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təsdiqlənmişdir:

29 aprel 2010-cu il

Cəmiyyətin Nizamnamə kapitalı 3 000024 (üç milyon iyirmi dörd) manat həcmindədir və hər biri 30,60 (otuz manat 60 qəpik) manat olmaqla 98040 (doxsan səkkiz min qırx) ədəd adi sənədsiz adlı səhmdən ibarətdir.

24 oktyabr 2011-ci il

Cəmiyyətin Nizamnamə kapitalı 4 000032 (dörd milyon otuz iki manat) manat həcmindədir və hər biri 40,80 (qırx manat 80 qəpik) manat olmaqla 98040 (doxsan səkkiz min qırx) ədəd adi sənədsiz adlı səhmdən ibarətdir.

21 may 2014-cü il

Cəmiyyətin Nizamnamə kapitalı 8 900 071,20 (səkkiz milyon doqquz yüz min yetmiş bir manat 20 qəpik) manat həcmindədir və hər biri 40.8 manat olmaqla 218 139 ədəd sənədsiz adi adlı səhmdən ibarətdir.

18

İnvestisiya qiymətli kağızların miqdarı və nominal dəyəri:

Miqdarı: 218 139 (iki yüz on səkkiz min yüz otuz doqquz)

Nominal dəyəri: 40,80 (qırx manat 80 qəpik)

19

İnvestisiya qiymətli kağızların məcmu nominal dəyəri:

Miqdarı: 8 900 071,20 (səkkiz milyon doqquz yüz min yetmiş bir manat 20 qəpik)

20

Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər:

yoxdur

21

Faizli istiqrazlar haqqında məlumat:

Hesabat dövrünə faizli istiqrazlar mövcud deyil.

22

Emitet tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqidlər:

Yoxdur.

23

Hesabat dövrü ərzində emittentin maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələr və hərəkətlər haqqında məlumatlar, o cümlədən maliyyə vəziyyəti və maliyyə göstəricilərinin təsviri və onların əvvəlki ilin həmin dövrü üzrə müvafiq maliyyə göstəricilərlə müqayisəsi (qiymətli kağızları kütləvi təklif üsulu ilə yerləşdirilmiş və ya fond birjasının kotirovka vərəqələrinə daxil edilmiş emitentlər üçün):

2018 cı ilin birinci yarısı ərzində aktivlərin məbləği 354333.41 manat artmış və 14583487.42 manat təşkil etmişdir. Kapital isə il ərzində 82951.85 manat azalaraq 12416271.06 manat olmuşdur.

“Rəvan Sığorta” ASC (VÖEN 1000121291)

31 dekabr 2017-ci il tarixinə Auditor rəyi və Maliyyə Hesabatları

Maliyyə hesabatlarına dair

QEYDLƏR

1. CƏMIYYƏT HAQQINDA ÜMUMİ MƏLUMAT

“Rəvan Sığorta” ASC-nin ilkin qeydiyyatı “Duble Insurance Company” Sığorta Şirkəti QTSC kimi 16 mart 1998-ci il tarixində qeydiyyata alınmışdır. 22 dekabr 2004-cü il tarixində adını dəyişərək “Star Alyans Sığorta Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti kimi fəaliyyətini davam etdirmişdir. 15 avqust 2008-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən sığorta fəaliyyətinin həyata keçirilməsi üçün 042484 sayılı müddətsiz lisenziya verilmişdir. “Star Alyans Sığorta Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti 21 avqust 2009-cu il tarixdə “Rəvan Sığorta”ASC-yə çevrilərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

Cəmiyyət hal-hazırda Sığorta fəaliyyətinin həyata keçirilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş 000271 sayılı, 15 oktyabr 2009-cu il tarixli lisenziya əsasında fəaliyyət göstərir.

Cəmiyyətin təsisçiləri:

“NBCBank” ASC – 760022.08 azn (yeddi yüz əlli min iyirmi iki manat, səkkiz qəpik) olmaqla 8.54%

“Nurgün Grup” MMM – 4370047.36 azn (dörd milyon üç yüz yetmiş min qırx yeddi manat, otuz altı qəpik) olmaqla 49.10 %

“Nurgün Motors” MMC – 3770001.76 azn (üç milyon yeddi yüz yetmiş min bir manat, yetmiş altı qəpik) olmaqla 42.36%

Cəmiyyətin Nizamnaməsinə aşağıdakı tarixlərdə və formalarda dəyişiklik edilərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təsdiqlənmişdir: 29 aprel 2010-cu ildə 3 000024 (üç milyon iyirmi

dörd) manat həcmində, hər biri 30,60 (otuz manat 60 qəpik) manat olmaqla 98040 (doxsan səkkiz min qırx) ədəd adi sənədsiz adlı səhmdən ibarət olub, 24 oktyabr 2011-ci ildə 4 000032 (dörd milyon otuz iki manat) manat həcmində, hər biri 40,80 (qırx manat 80 qəpik) manat olmaqla 98040 (doxsan səkkiz min qırx) ədəd adi sənədsiz adlı səhmdən ibarət olub. 21 may 2014-cü ildən etibarən isə 8 900 071,20 (səkkiz milyon doqquz yüz min yetmiş bir manat 20 qəpik) manat həcmindədir və hər biri 40.8 manat olmaqla 218 139 ədəd sənədsiz adi adlı səhmdən ibarətdir.

Cəmiyyətin səhmlərinin reyestraxlayıcısı: "Milli Depozit Mərkəzi" QSC (Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Bül-Bül prospekti 19. Lisenziya: reyestraxlayıcı fəaliyyətin həyata keçirilməsi üçün 12 fevral 2010-cu il tarixdə 5 il müddətinə verilmiş 044824 sayılı lisenziya ; 13fevral 2015-ci il tarixdə5 il müddətinə verilmiş 149 sayılı lisenziya)

Cəmiyyətin digər hüquqi şəxslərin nizamnamə kapitalında payı: "Sabah" İKF – VÖEN 1500273261, Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103A; – 45%, 675027 (altı yüz yetmiş beş min iyirmi yeddi) manat, 1.35 pay, əmlak şəklində.

Cəmiyyətin hüquqi ünvanı: Bakı şəhəri, Fətəli xan Xoyski 104A

2. MÜHÜM UÇOT SIYASƏTLƏRİNİN XÜLASƏSİ

Hesablamanın əsasları

Maliyyə hesabatları ədalətli dəyər prinsipi əsasında hazırlanmışdır. Maliyyə hesabatları Azərbaycan manatı ilə (AZN) təqdim edilmişdir.

Maliyyə hesabatlarının tərtib edilməsinin əsas prinsipləri

Hazırkı maliyyə hesabatları Milli Maliyyə Hesabatı Standartlarına ("MMHS") uyğun olaraq hazırlanmışdır.

a) Mühüm uçot qiymətləndirmələri, ehtimalları və fərziyyələri

Təsnifat formalarından asılı olaraq maliyyə alətləri ədalətli dəyərdə və ya amortizasiya olunmuş maya dəyərində qeydə alınır.

Cəmiyyətin maliyyə hesabatlarının hazırlanması menecmentdən hesabat tarixinə hesabatda əks olunmuş gəlirlərə, xərclərə, aktivlərə və öhdəliklərə və şərti öhdəliklərin açıqlanmasına təsir edən qiymətləndirmələr, ehtimallar və fərziyyələri fomaləşdirəməği tələb edir. Lakin bu qiymətləndirmələr və ehtimalların qeyri-dəqiqliyi gələcəkdə aktiv və öhdəliklərin balans dəyərində əhəmiyyətli düzəlişlər tələb edə biləcək nəticələrə gətirib çıxara bilər.

Qiymətləndirmələr

Cəmiyyətin uçot siyasətlərinin tətbiq prosesində menecment maliyyə hesabatlarında tanınmış məbləğlərə çox əhəmiyyətli təsiri olan qiymətləndirmələr həyata keçirməmişdir.

Ehtimal və fərziyyələr

Növbəti maliyyə ili çərçivəsində balans hesabatı tarixinə aktiv və öhdəliklərin balans dəyərində əhəmiyyətli dəyişikliyə gətirib çıxara biləcək gələcəyi əhatə edən və ehtimallardakı qeyri-müəyyənliyin əhəmiyyətli mənbəyini təşkil edən əsaslar olmamışdır.

Torpaq, tikili və avadanlıqlar

Torpaq, tikili və avadanlıqlar faydalı istifadə müddəti üzrə amortizasiya olunur. Faydalı istifadə müddəti isə torpaq, tikili və avadanlıqların gözlənilən istifadə sxeminə, istismar amillərindən asılı olan fiziki köhnəlməsinə əsasən formalaşır. Menecment əhəmiyyətsiz hesab etdiyindən torpaq, tikili və avadanlıqlar üçün son qalıq dəyəri nəzərdə tutmamışdır.

Ümidsiz borclar üzrə əməliyyatlar

Şübhəli borclar cəmiyyətin tələb olunan kapitalının formalaşmasında istifadə olunmur və ehtiyatları təmin edən vəsait kimi nəzərə alınmır. Belə olan halda debitor borcların həddindən çox göstərilməsinə (şışirdilməsinə) zəmin yaratmamaq üçün maliyyə vəziyyəti haqqında hesabatdan silinir. Ümidsiz borclar bu kateqoriyaya aid edilməmişdən öncə bütün parametrlər üzrə analiz edilir və borcun ümidsiz olmağı təstiqləndikdən sonra xərc hesabına bağlanılır.

b) Ehtiyatlar

Ehtiyatlarlar Sığorta Nəzarəti orqanının təstiq etdiyi qaydalara uyğun olaraq formalaşdırılır.

Cəmiyyətimiz sığortanın *Qeyri Həyat* sahəsi üzrə fəaliyyət göstərir və aşağıdakı ehtiyatlara dair məcburi ayırmalar həyata keçirir.

1. Qazanılmamış sığorta haqları ehtiyatı
2. Baş vermiş lakin bildirilməmiş zərərlər ehtiyatı
3. Bildirilmiş lakin tənzimlənməmiş zərərlər ehtiyatı
4. Sabitləşdirici ehtiyat

c) Torpaq, tikili və avadanlıqlar

Torpaq, tikili və avadanlıqlar ilkin dəyərlə, yığılmış amortizasiya və müəyyən olunmuş qiymətləndirmə üzrə zərələr çıxılmaqla uçota alınır. İlkin dəyəərə alış qiyməti, rüsumlar, tariflər və onların tələb olunduğu vəziyyətə və lazımi istismar yerinə gətirilməsi ilə bağlı birbaşa xərclər daxildir. Torpaq amortizasiya olunmur, tikili və avadanlıqlar aşağıdakı faiz dərəcələri tədbiq edilməklə düz xətt metodu ilə amortizasiya olunur:

Binalar, tikililər və qurğular	1%
Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası	25%
Nəqliyyat vasitələri	25%
Maşınlar və avadanlıqları	20%

	Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası	Maşın və avadanlıqlar	Nəqliyyat vasitəsi	Binalar, tikililər və qurğular
30.12.2017-ci il tarixə olan ilkin dəyər	25820.00	34395.00	92000.00	3180800.00
30.12.2017-ci il tarixə yığılmış amortizasiya	6992.93	7452.25	24916.65	135221.33
30.12.2017-ci il tarixə mövcud olan dəyər	18827.07	26942.75	67083.35	3045578.67
Dövr ərzində alış	5200.00	1400.00	33830.00	0.00
Dəyərinin artırılması	0.00	0.00	0.00	0.00
Dövr ərzində satış	0.00	0.00	0.00	0.00
Dövr ərzində silinən	0.00	0.00	0.00	0.00
Dövr ərzində amortizasiya	3274.38	3560.04	12909.60	55664.00
30.06.2018-ci il tarixə yığılmış amortizasiya	10217.31	10892.29	37826.25	190885.33
30.06.2018-ci il tarixə mövcud olan dəyər	20752.69	24862.71	88003.75	2989914.67

e) Qeyri-maddi aktivlər

İlkin dəyər modeli

Qeyri-maddi aktivlər ilkin dəyərlə, yığılmış amortizasiya və hər hansı qiymətləndirmə üzrə zərəri çıxılmaqla uçota alınır. Faydalı istifadə müddəti qeyri-müəyyən olan aktivlər 10%, istifadə müddəti məlum olan isə illər üzrə istifadə müddətinə mütənasib məbləğdə amortizasiyası olunur. Mənfəət və Zərər haqqında hesabatda əks olunur. Kapitalaşdırılmış qeyri-maddi aktivlər üzrə sonrakı məsrəflər yalnız aid olduğu xüsusi aktivdə əks olunan gələcək iqtisadi səmərəni artırarsa kapitalaşdırılır.

	Qeyri maddi aktivlər
01.01.2017-ci il tarixə olan ilkin dəyər	52300.00
01.01.2017-ci il tarixə yığılmış amortizasiya	22772.59
01.01.2017-ci il tarixə mövcud olan dəyər	29527.41
Dövr ərzində alış	0
Dəyərinin artırılması	0
Dövr ərzində satış	0
Dövr ərzində silinən	0
Dövr ərzində amortizasiya	1457.91
31.12.2017-ci il tarixə yığılmış amortizasiya	24230.50
31.12.2017-ci il tarixə mövcud olan dəyər	28069.50

e) Aktivlərin qiymətdən düşməsi

Torpaq, tikili və avadanlıqlar əgər hadisə və şəraitdəki dəyişikliklər göstərsə ki, aktivin balans dəyəri bərpa edilə bilinmir, o zaman qiymətdən düşməsinin olub-olmamasının müəyyən olunması üçün nəzərdən keçirilir. Aktivin balans dəyəri onun bərpa olunan dəyərlərindən çox olarsa, o zaman Mənfəət və Zərər haqqında hesabatda qiymətdən düşmə üzrə zərər tanınır.

f) Vergi qoyma

Mənfəət vergisi üzrə xərclərə cari və təxirə salınmış vergi xərcləri daxildir. Vergitutulan mənfəət Mənfəət və Zərər haqqında hesabatda göstərilən uçot mənfəətdən fərqlənir, çünki uçot mənfəətinə gələcək illərdə vergiyə cəlb olunacaq və ya çıxılacaq gəlir və ya xərc maddələri, həmçinin heç vaxt vergiyə cəlb olunmayacaq və ya əvəzləşdirilməyəcək maddələr daxildir. Cəmiyyətin cari vergi xərcləri balans hesabatı tarixinə təyin olunmuş vergi dərəcəsinə görə hesablanmışdır.

Təxirə salınmış vergi maliyyə hesablarındakı aktiv və öhdəliklərin balans dəyəri ilə vergitutulan mənfəətin hesablanması üçün ödənilməli və ya bərpa edilən vergi məbləğidir və vergi bazası müvafiq vergitutulan mənfəətin hesablanması üçün istifadə edilmişdir. Təxirə salınmış vergi öhdəlikləri ümumilikdə bütün vergitutulan müvəqqəti fərqlər üçün, təxirə salınmış vergi aktivləri isə yalnız çıxılan müvəqqəti fərqlərlə bağlı gələcəkdə bərpa olunmalı vergiyə cəlb olunan mənfəət səviyyəsində tanınır. Belə aktiv və öhdəliklər müvəqqəti fərqlər vergitutulan mənfəəti və uçot mənfəətinə təsir göstərən digər aktiv və öhdəliklərin ilkin tanınmasından yaranarsa tanınmır. Təxirə salınmış vergi aktivləri hər hesabat tarixində nəzərdən keçirilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq vergi tələblərinə tam olaraq riayət olunduğu üçün maliyyə hesabatlarında müvəqqəti fərqlər yaranmır. Vergi Məcəlləsinə uyğun olaraq Cəmiyyətin fəaliyyətində tətbiq olunan müxtəlif vergi növləri (əmlak vergisi, mənfəət vergisi, torpaq vergisi) vardır. Bu vergilər əməliyyat xərclərinin tərkib hissəsi kimi Mənfəət və Zərər haqqında hesabatda əks olunmuşdur.

g) Maliyyə icarəsi

Maliyyə icarəsi aktiv üzrə mülkiyyət hüquqlarına aid olan bütün risk və mükafatların ötürülməsini təmin edən icarə növüdür. Mülkiyyət hüququ sonda həm keçə, həm də keçməyə bilər. İcarənin maliyyə və ya əməliyyat icarəsi olması icarə müqaviləsinin formasından deyil, əməliyyatın məzmunundan asılıdır.

İcarə aşağıdakı şərtlər yerinə yetirildiyi halda maliyyə icarəsi kimi təsnifləşdirilir:

- icarə müqaviləsinin sonunda icarəyə verilmiş aktiv üzrə mülkiyyət hüququ icarəçiyə keçir;
- İcarəçinin, aktivini ədalətli dəyərindən əhəmiyyətli dərəcədə aşağı olacağı gözlənilən qiymətə almaq hüququ həmin hüququn reallaşma tarixində mövcuddur və icarəçinin həmin hüquqdan istifadə edəcəyini icarə müddətinin əvvəlində əsaslandırılmış şəkildə bildirmək mümkündür;
- İcarə müddəti, hətta əgər mülkiyyət hüququ ötürülmürsə belə, aktivin faydalı istifadə müddətinin əhəmiyyətli dərəcədə böyük hissəsini təşkil edir;
- İcarə şərtlərinin qəbul edilməsi tarixində minimal icarə ödənişlərinin diskontlaşdırılmış dəyəri icarəyə verilən aktivin heç olmasa ədalətli dəyərində bərabərdir;
- İcarədə olan aktiv elə səciyyəvi xüsusiyyətə malikdir ki, onun tərkib hissəsi modifikasiya edilmədən, yalnız icarəçi tərəfindən istifadə edilə bilər.

İcarə müqaviləsinin başlanması tarixində cəmiyyət icarədar kimi maliyyə icarəsini balansda müqavilə tarixinə müqavilə obyektinin ədalətli dəyəri və minimal icarə ödənişlərinin diskontlaşdırılmış dəyərindən az olanının məbləğində aktiv və öhdəlik tanıyır. Daha sonra minimal icarə ödənişləri maliyyə məsrəfləri və ödənilməmiş öhdəliklərin azalması arasında bölüşdürülür. Şərti icarə ödənişləri onların yarandığı dövrdə xərc kimi tanınır. Maliyyə icarəsinə götürülmüş aktivlər üzrə amortizasiya siyasəti mülkiyyətdə olan torpaq, tikili və avadanlıqların amortizasiya siyasəti ilə eynidir.

Maliyyə icarəsi ödənişlərinin faiz hissəsi aid olduğu dövrdə mənfəət və zərər haqqında hesabatda əks olunur.

(h) Gəlirin tanınması:

Bağlanmış sığorta müqavilələri üzrə ümumi sığorta haqları, müqavilələrin müddətdən asılı olmayaraq birbaşa sığorta müqavilələrində nəzərdə tutulan tam müddət üzrə alınacaq cəmi sığorta haqlarından ibarətdir. Sığorta haqlarından gəlirlər sığorta müddəti başladığı tarixdə tanınır.

- i) Xərclərin tanınması:**
- ii)**

Xərclər mənfəət və zərər haqqında hesabatda onların yarandığı dövr üzrə tanınır.

j) Əmək fəaliyyətinin başa çatmasından sonra mükafatlar

Balans tarixinə əmək fəaliyyətinin başa çatmasına görə mükafatlar hesabat tarixinə işçilərin iş stajına, cari və əlavə əmək haqqına əsasən Azərbaycan Respublikası Əmək qanunvericiliyinə uyğun olaraq hesablanır. İşdən çıxma üzrə müavinətlər yarandığı zaman xərc kimi tanınır.

k) Qiymətləndirilmiş ehtiyatlar

Qiymətləndirilmiş ehtiyatlar keçmiş hadisələrin nəticəsi olan öhdəliklərə (hüquqi və konstruktiv) sahib olduqda, öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi səmərələri təcassüm etdirən resursların tələb olunacağı ehtimal olunduqda və öhdəliyin məbləği etibarlı qiymətləndirilə bildikdə öhdəlik kimi tanınır.

l) Xarici valyutalar

Xarici valyutada həyata keçirilən əməliyyat ilkin tanınma zamanı əməliyyat valyutasında, xarici valyutada olan məbləğə əməliyyat valyutası ilə xarici valyuta arasında əməliyyatın keçirildiyi tarixdə mövcud olan spot məzənnəsini tətbiq etməklə uçota alınır.

Balans hesabatı tarixinə xarici valyuta ilə olan monetar maddələr hesabat tarixinə məzənnədən istifadə etməklə yerli valyutaya çevrilir. Məzənnə fərqlərindən yaranan gəlir və xərclər Mənfəət və Zərər haqqında hesabatda əks olunur.

Xarici valyuta ilə olan qeyri-monetar maddələr ədalətli dəyərin təyin edildiyi tarixdə mövcud olan məzənnəyə əsasən yerli valyutaya çevrilir.

m) Maliyyə alətləri

Maliyyə aktivləri və ya öhdəlikləri muhasibat balansında yalnız maliyyə alətinin müqavilə müddəalarına tərəf olan kimi tanınır.

İlkin tanınmadan sonra maliyyə aktivləri (i) birbaşa mənfəət və zərərdə ədalətli dəyərlə əks olunan; (ii) müddəti başa çatmış investisiyalar; (iii) kreditlor və debitorlar; və (iv) satış üçün sərəncamda olan maliyyə aktivləri kimi təsnifləşdirilir.

Müddəti başa çatmış investisiyalar, kreditör və debitorlarda olduğu kimi qalıq dəyəri ilə əks olunur, effektiv faiz dərəcəsi ilə hesablaşmaqla yaranan gəlir və zərər haqqında hesabatda tanınır.

Balans tarixində maliyyə aktivinin və maliyyə aktivləri qrupunun qiymətdən düşməsinə müəyyən etmək üçün qiymətləndirilir.

Əgər aktivlər amortizasiya edilmiş dəyər ilə uçota alınıbsa, qiymətdəndüşmə, aktivin ilkin dəyəri və maliyyə aktivinin ilkin tanınmada tətbiq edilən həmin effektiv faiz dərəcəsi ilə hesablanmış nəzərdə tutulmuş gələcək nağd pul hərəkətinin diskontlaşdırılmış dəyəri arasındakı fərq kimi ölçülür. Lakin maliyyə aktivlərinin ədalətli dəyərini müəyyən etmək mümkün deyilsə və onlar ilkin dəyəri ilə uçota alınıbsa, qiymətdəndüşmə zərəri maliyyə aktivinin ilkin dəyəri və bu cür maliyyə aktivləri üçün cari bazar mənfəət normasında hesablanmış gözlənilən gələcək pul vəsaitlərinin diskontlaşdırılmış dəyəri arasındakı fərq kimi müəyyən edilir.

Satış üçün mövcud olan maliyyə aktivləri ədalətli dəyərindəki dəyişikliklərdən yaranan gəlir və ya xərclərin kapitalda tanınması halları istisna olmaqla gəlir və xərclər mənfəət və zərər haqqında hesabatda tanınır. Qeyd edək ki, silinmə zamanı kapitalda tanınmış gəlir və xərclər bölüşdürülməmiş mənfəətə köçürülür.

Maliyyə öhdəlikləri kimi xarakterizə olunan kreditör borcları ilkin olaraq ədalətli dəyəri ilə əks olunurlar.

n) Nağd pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanması məqsədi ilə nağd pul vəsaitləri və onun ekvivalentləri kassa, bank hesablarındakı pullar nəzərə alınır.

3. Maliyyə vəziyyəti haqqında hesabat

Azərbaycan Respublikasının

Maliyyə Nazirliyinin

Forma № 1S

5 dekabr 2008-ci il

İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) VƏ HÜQUQİ ŞƏXS SİĞORTA

BROKERİNİN MÜHASİBAT BALANSI (yarım illik)

A K T İ V L Ə R	30.12.17	30.06.18
I .UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar	3158431.84	3123533,82
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması	0	0
Daşınmaz əmlaka investisiyalar	350000,00	350000,00
Qeyri-maddi aktivlər	29527.41	28069,50
Təxirə salınmış vergi aktivləri	0	0
Uzunmüddətli debitor borcları	0	0
Uzunmüddətli maliyyə aktivləri:	1016030.66	1017684,54
dövlət qiymətli kağızları	1016030.66	1017684,54
qeyri-dövlət qiymətli kağızları	0	0
sair maliyyə aktivləri	0	0
İştirak payı metodu ilə uçota alınmış investisiyalar	675027,00	675027,00
Təsisçi və ya səhmdarlarla hesablaşmalar	0	0
Sair aktivlər	1031085.00	1026085,00

<i>Cəmi uzunmüddətli aktivlər</i>	6260101.91	6.220.399,86
II . QISAMÜDDƏTLİ AKTİVLƏR	0	0
Ehtiyatlar	0	0
Debitor borcları:	4590820.94	4739701,37
birbaşa sığorta üzrə	129283.05	285621,13
təkrarsığorta əməliyyatları üzrə :	9646.63	15218,74
- təkrarsığortaçı üzrə	9646.63	15218,74
- təkrarsığortalı üzrə	0	0
asılı təşkilatlar üzrə	0	0
büdcə üzrə	48096.60	24356,84
iddia tələbləri üzrə	0	0
işçi heyəti üzrə	0	0
sığortalılara verilən borclar üzrə	0	0
sair debitorlar	4403794.66	4414504,66
Pul vəsaitləri və onların ekvivalentləri:	3350237.67	3602650,08
kassa	14184.46	20226,26
hesablaşma hesabı	26032.22	122402,83
valyuta hesabı	20.99	20,99
depozit hesablar	3310000.00	3460000,00
sair pul vəsaitləri	0	0
Qısamüddətli maliyyə aktivləri:	0	0
dövlət qiymətli kağızları	0	0
qeyri-dövlət qiymətli kağızları	0	0
sair maliyyə aktivləri	0	0
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	27993.49	20689,52
həyat sığortası sahəsi üzrə	0	0
qeyri-həyat sığortası sahəsi üzrə	27993.49	20689,52

Sair qısamüddətli aktivlər:	0	46,59
gələcək hesabat dövrlərinin xərcləri	0	0,00
verilmiş avanslar	0	46,59
təhtəl hesablar	0	0
Sair aktivlər	0	0
<i>Cəmi qısamüddətli aktivlər</i>	7969052.10	8363087,56
CƏMİ AKTİVLƏR	14229154.01	14583487,42
KAPİTAL VƏ ÖHDƏLİKLƏR		
	30.12.17	30.06.18
I . KAPİTAL		
Ödənilmiş nominal (nizamnamə) kapitalı	8900071,20	8900071,20
Emissiya gəliri	0	0
Geri alınmış kapital (səhmlər)	0	0
Kapital ehtiyatları:	126778.88	110187,96
yenidən qiymətləndirilmə üzrə ehtiyat	126778.88	110187,96
digər kapital ehtiyatları	0	0
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	3472372.82	3406011,90
Hesabat dövründə xalis mənfəət (zərər)	-1041287.26	-66360,93
Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər	0	0
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	4513660.08	3472372,83
Elan edilmiş dividendlər	0	0
<i>Cəmi kapital</i>	12499222.90	12416271,06
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
	0	0
Sığorta ehtiyatları:	1534314.93	1929350,64
Həyat sığortası sahəsi üzrə :	0	0
Qeyri-həyat sığortası sahəsi üzrə:	1534314.93	1929350,64

Qarşısılınma tədbirləri fondu	0	0
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər	0	0
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər	0	0
Təxirəsalınmış vergi öhdəlikləri	0	0
Kreditor borcları :	129330.78	0
əməyin ödənilməsi üzrə	0	0
büdcə üzrə	0	0
sosial sığorta və təminat üzrə	0	0
digər məcburi ödənişlər üzrə	0	0
asılı təşkilatlar üzrə	0	0
sair kreditorlar	129330.78	0
Sair uzunmüddətli öhdəliklər:	0	0
gələcək hesabat dövrünün gəlirləri	0	0
alınmış avanslar	0	0
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	0	6318,41
təkrarsığortaçı üzrə	0	6318,41
təkrarsığortalı üzrə	0	0
Təsisçi və ya səhmdarlarla hesablaşmalar	0	0
Sair öhdəliklər	0	0
<i>Cəmi uzunmüddətli öhdəliklər</i>	1663645.71	1935669,05
III . QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR	0	0
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər	0	0
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər	0	0
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	0	0
Kreditor borcları:	66285.40	204134,62
əməyin ödənilməsi üzrə	0	22869,68
büdcə üzrə	23919.76	3356,38

sosial sığorta və təminat üzrə	0	7250,06
digər məcburi ödənişlər üzrə	0	0
asılı təşkilatlar üzrə	0	0
sair kreditorlar	42365.64	170658,50
Sair qısamüddətli öhdəliklər:	0	0
gələcək hesabat dövrünün gəlirləri	0	0
alınmış avanslar	0	0
Təsisçi və ya səhmdarlarla hesablaşmalar	0	0
Sair öhdəliklər	0	27412,69
<i>Cəmi qısamüddətli öhdəliklər</i>	66285.40	231547,31
<i>CƏMİ ÖHDƏLİKLƏR</i>	1729931.11	2167216,36
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR	14229154.01	14583487,42
Qeyd : Ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi*	0	0

4. Əsas əməliyyat gəlirləri və xərcləri

Azərbaycan Respublikasının

Maliyyə Nazirliyinin

5 dekabr 2008-ci il

İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

Forma № 2S

SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) VƏ HÜQUQİ ŞƏXS SİĞORTA

BROKERİNİN MƏNFƏƏT VƏ ZƏRƏRİ HAQQINDA HESABAT (yarım illik)

Gəlirlər	Məbləğ
Əsas əməliyyat gəliri:	692073,26
birbaşa sığorta üzrə sığorta haqları	686501,15
təkrarsığorta üzrə təkrarsığorta haqları	0
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	14158.09
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə	0
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	-402339,68
İnvestisiya gəlirləri üzrə	286781.92
Subroqasiya gəlirləri	198852.74
Sair gəlirlər	1,77
CƏMİ GƏLİRLƏR	2135348.85
Xərclər	
Əsas əməliyyat xərcləri:	195164,82
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	546891.34
qaytarılan sığorta haqları üzrə	28094,69
tənzimləmə xərcləri	50,00
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	2689.50
qarşısılınma tədbirləri fonduna ayırmalar üzrə	
sığorta fəaliyyəti üzrə sair xərclər	
İşlərin aparılması xərcləri	466787,50
Sair xərclər	293,76
CƏMİ XƏRCLƏR	3176636.11
Maliyyə mənfəəti (zərəri)	-66360,93
Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	
Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	-66360,93
Mənfəət vergisi	0,00
Hesabat dövründə xalis mənfəət (zərər)	-66360,93

5. Büdcəyə və büdcədən kənar ödənişlər:

Göstəricilərin adları	Hesablanmışdır	Faktiki ödənilmişdir
Mənfəətdən vergi	0,00	0,00
Əlavə dəyər vergisi	0,00	0,00
Gəlir vergisi	10105,08	6748,70
Əmlak vergisi	0,00	0,00
Torpaq vergisi	0,00	0,00
Aksizlər	0,00	0,00
Ödəmə mənbəyində vergi (10%)	16223,80	16223,80
Sair vergilər	1815,00	1815,00
Sosial sığorta və təminat	26204,30	18954,24
Məcburi ödənişlər (0,3%)	1279,35	1279,35
İqtisadi sanksiyalar	0,00	0,00

6. Pul vəsaitlərinin hərəkəti

Tarix:		30.12.2017	30.06.2018
1	Yığılmış ümumi sığorta haqqları	663622.53	537098,44
2	Sığorta ödənişlərində təkrarsığortaçının payı	29334.03	0,00
3	Ümumi sığorta ödənişləri	-571944.39	-104414,15
4	Vaxtından əvvəl xitam verilmiş sığorta müqavilələri üzrə xərc	-49785.57	-15188,41
5	Təkrarasığortacıya verilmiş risklər üzrə sığorta haqqları	-27355.56	-9976,23
6	Regress iddialarından alınan pul vəsaitləri	198852.74	133081,15
7	Malgöndərənlərə və xidmət göstərənlərə, işçilərə ödənilən pul vəsaitləri, və sair ödəmələr	-473249.77	-372086,04
8	Alınmış digər gəlirlər	19635.00	9056,89
9	Ödənilmiş digər xərclər	31611.01	-20242,54

10	Verilmiş avanslar	4568915.00	-4575,11
11	Müəssisənin fəaliyyətinə aid olan vergilər	-98661.68	-9391,71
12	<i>Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə yekun.</i>	4290973.34	143362,29
<i>İnvestisiya fəaliyyətindən daxil olan pul vəsaitləri</i>			
13	Müəssisələrin səhmlərinin alınması	0	0
14	Alınmış dividendlər	0	0
15	Alınmış faizlər	286781.92	146014,00
16	Əsas vəsaitlərin və qeyri maddi aktivlərin alınması.	-3180800.00	-35310,00
17	Əsas vəsaitlərin və qeyri maddi aktivlərin satışından əldə olunan pul vəsaitləri.	0	0
18	Qısamüddətli korporativ istiqraz vərəqələrinin alınması.	-1016030.66	-199984,54
19	Qısamüddətli korporativ istiqraz vərəqələrinin satılması.	0	198330,66
20	Bank depozitlərinin netto cəmi (depozitlərin geri qaytarılması çıxılсын yerləşdirilməsi)	-2775000.00	-150000,00
21	<i>İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə yekun.</i>	-6685048.74	-40.949,88
<i>Maliyyə fəaliyyəti.</i>			
22	Alınmış qrantlar	0	0
23	Mənfəət (və ya zərər)	0	0
24	Nizamnamə fonduna qoyuluşlar.	0	0
25	<i>Maliyyə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə yekun.</i>	0	0
26	<i>İl ərzində pul vəsaitlərinin və pul ekvivalentlərinin dəyişməsi</i>	-2394075.40	102412,41
27	<i>İlin əvvəlinə pul vəsaitləri və pul ekvivalentləri.</i>	2434313.07	40237,67
28	<i>İlin sonuna pul vəsaitləri və pul ekvivalentləri.</i>	40237.67	142650,08

7. Kapitalın hərəkəti haqqında hesabat

	<i>Nizamnamə kapitalı</i>	<i>Əsas vəsaitlər üzrə yenidən qiymətləndirmə ehtiyatı</i>	<i>Bölüşdürülməmiş mənfəət</i>	<i>Cəmi</i>
1 yanvar 2018-ci il tarixinə qalıq	8900071.20	126778.88	3472372.83	12499222.91
İl üzrə mənfəət (zərər)	0,00	0,00	- 66360.93	- 66360.93
Binalar və avadanlıqlar:	0.00	0.00	0,00	0,00
- Yenidən qiymətləndirmə ehtiyatı	0,00	0,00	0.00	0,00
Ötən dövrlərin düzəlişləri	0.00	0.00	0,00	0,00
30 iyun 2018-cü il tarixinə qalıq	8900071.20	110187.96	3406011.90	12416271.06
2018-ci ilin birinci yarım illiyi üzrə kapitalda dəyişiklərin cəmi	0,00	- 16590.92	- 66360.93	- 82951.85